

Azərbaycan dilinə tərcümə olunmuş əsərlərin kataloqu

-E-

Ermaşov İ.

“Çin üzərində işıq” Tərcümə: C. Rzaquliyev 1951.

Esxil

“Zəncirlənmiş Prometey” 1975.

Ebanoidze Aleksandr

“İki ay kənddə və ya imperetisayağı evlənmə” Roman. N. Rəhimov. Gənclik, 1986. 264 s.

Ebentov. S. M.

“İstehlak kooperasiyasında mühasibat uçotu kursu” Texnikum tələbələri üçün müəhazirələr. 1965. 284 s.

Evençik E., Razumovski V. və b.

“VIII sinifdə mexanikanın tədrisinə dair” Metodik məktub. 1972. 44 s.

Edigey Yeji

“Səhnədə qətl” Povest. Tərcümə: V. Rüstəmzadə. Yazıçı, 1980. 104 s.

Esendal Memduh Şevket

“Hekayələr” Tərcümə: Q. Turalı. 2007. 135 s.

Esenova Touşan

“Ali təhsilli arvad” İki pərdəli komediya. Tərcümə: Akif Asbbasov. Mütərcim, 2004. 55 s.

Ecevit Melanat

“Aprel günləri” Şeirlər. Tərcümə: E. İsgəndərzadə, T. Musayeva. Vektor, 2008. 112 s.

Edeer Fakı

“Bir bahar axşamı” Şeirlər. Tərcümə: İsgəndərzadə, T. Musayeva. Vektor, 2010. 93 s.

Esenki İvan

“Ota deyın ki, gözləsin” Şeirlər və poemalar. Tərcümə: Elçin İsgəndərzadə. Vektor, 2006. 84 s.

Esxil

“Seçilmiş əsərləri” Avrasiya Press, 2006. 198 s.

Eme Marsel

“Vuivra” Roman. Tərcümə: H. Qoca. Çinar-Çap, 2008. 194 s.

Eminesku Mixay

“Ulduzlardan pay istərəm” Şeirlər və poemalar. Tərcümə: Fəridə Hacıyeva. Səda, 2001. 123 s.

Eminesku Mixay

“Ulduzlardan pay istərəm” Şeirlər və poemalar. Tərcümə: Hacıyeva Fəridə. 2001

“Erkən yaş dövrü təhsili üzrə fərdi öyrətmə” Erkən yaş dövrü ali və orta ixtisas pedaqoji kollektivi üçün kurs. Tərcümə: P. Orucova. Çəşioğlu, 2000. 172 s.

Eminesku Mixay

“Ulduzlardan pay istərəm” Şeirlər və poemalar. Tərcümə: Hacıyeva Fəridə. 2001

“Etnoslararası dialoq” Dinc yanaşı yaşamağın və millətlər arasındakı sabitliyin qorunub saxlanılmasının örnəyi olaraq Qazaxıstan modeli. Tərcümə: İsmayıl Umudlu. Apostrof, 2007. 23 s.

Ecevit Melanat

“Aprel günləri” Şeirlər. Tərcümə: E. İsgəndərzadə, T. Musayeva. Vektor, 2008. 112 s.

Edeer Fakı

“Bir bahar axşamı” Şeirlər. Tərcümə: İsgəndərzadə, T. Musayeva. Vektor, 2010. 93 s.

Eyve Maks

“Şahmat leksiyları kursu” Azərnəşr, 1937. 206 s.

Eyges H. P.

“4 yaşa qədər uşağın tərbiyəsi” Birləşnəşr, 1950. 20 s.

Eynqorn A. Q.

“Potoloji anatomiya və patoloji fiziologiya” Tibb məktəblərinin tələbələri üçün dərslik. Maarif, 1976. 524 s.

Epşteyn A. M.

“Alüminium zavodlarının elektrolizçisi” 1958.

Eradze Leyla Uşanqovna

“Biz baxırıq günəşə” Şeirlər. Tərcümə: D. Əliyeva. Yazıçı, 1980. 66 s.

Edigey Yeji

“Səhnədə qətl” Povest. Tərcümə: V. Rüstəmzadə. Yazıçı, 1980. 104 s.

Erenburq İlya

“Qanıçənlər” 1942.

Elzenqr T. A. və Rzayev İ. T.

“Pambığın suvarılması və əlavə gübrələnməsi” Azərnəşr, 1956. 32 s.

Elyəşevic Yelena Georgiyevna

“Əzcaçıya deontologiya haqqında” Tərcümə: F. Əzizov. Azərnəşr, 1985. 100 s.

Esxil

“Zəncirlənmiş Prometey” Tərcümə: R. Rza. Gənclik, 1975. 61 s.

Esxil

“Zəncirlənmiş Prometey” 1950.

Ermaşov İ.

“Çin üzərində işıq” Tərcümə: C. Məmmədov, C. Rzaquliyev, H. Bağirov. Uşaqgəncnəşr, 1951. 491 s.

Eynqorn A. Q.

“Patoloji anatomiya və patoloji fiziologiya” Dərslik. Maarif, 1976. 524 s.

Ebanoidze Aleksandr

“İki ay kənddə və ya imeretiya sayacağı evlənmə” Roman. Gənclik, 1986. 264 s.

Esenski İvan

“Ota deyın ki, gözləsin” Şeirlər və poemalar. Tərcümə: Elçin İsgəndərzadə. 2006. 84 s.

Eme Marsel

“Vuivra” Roman. Tərcümə: H. Qoca. Çinar-Çap, 2008. 194 s.

Eminesku Mixay

“Ulduzlardan pay istərəm” Şeirlər və poemalar. Tərcümə: Fəridə Hacıyeva. Səda, 2001. 123 s.

“Erkən yaş dövrü təhsili üzrə fərdi öyrətmə” Erkən yaş dövrü ali və orta ixtisas pedaqoji kollektivi üçün kurs” Tərcümə: P. Orucova. Çarşıoğlu, 2000. 172 s.

Esendal Memduh Şevket

“Hekayələr” Tərcümə: Q. Turalı. 2007. 135 s.

Esenova Touşan

“Ali təhsilli arvad” iki pərdəli komediya. Tərcümə: Akif Asbbasov. Mütərcim, 2004. 55 s.

Esenki İvan.

“Ota deyin ki, gözləsin” Şeirlər və poemalar. Tərcümə: Elçin İsgəndərzadə. Vektor, 2006. 84 s.

Esxil

“Seçilmiş əsərləri” Avrasiya Press, 2006. 198 s.

“Etnoslararası dialoq” Dinc yanaşı yaşamağın və millətlər arasındakı sabitliyin qorunub saxlanılmasının örnəyi olaraq Qazaxıstan modeli. Tərcümə: İsmayıl Umudlu. Apostrof, 2007. 23 s.

Elpiner Z. Q.

“İstehlak kooperasiyasının çörəxana müəssisələrində mühasibat uçotu” 1977. 166 s.

Emin Gevorq

“Bu yaşımnda” Tərcümə: Hidayət. Yazıçı, 1986. 169 s.

Epşteyn A. M.

“Aluminium zavodlarının elektrolizçisi” FZT məktəbləri üçün dərslik. Azərneftnəşr, 1958. 200 s.

Epşteyn D. A., Xodakov Y. V. və b.

“Qeyri-üzvi kimya” 9-cu sinif üçün dərslik. 1984.

Eradze Leyla Uşaqnova

“Bir baxırıq günəşə” Şeirlər. Müqəddimənin müəllifi və Tərcümə: D. Əliyeva. Yazıçı, 1980. 66 s.

Eradze Leyla

“Mənə doğmasan Bakı” Şeirlər. Gənclik, 1990. 85 s.

Erenburq İlya

“Qanıçənlər” Azərneftnəşr, 1942. 28 s.

Erenburq İlya
“Quduz canavarlar” Azərnəşr. 1941. 15 s.

Erenburq İlya
“Nemes” SSRİ XMK hərbi nəşr, 1942. 16 s.

Erenburq İlya
“Sənin yurdun” Azərnəşr, 1943. 46 s.

Erivanlı H. M
“Metalşünaslıq və termik emal” 1960.

Erkoli M.
“İspaniya revolyusiyasının xüsusiyyətləri haqqında” Azpartnəşr, 1937. 24 s.

“Estafet” İdman hekayələri. Tərcümə: M. P. Piriyev. S. Tahirova. Azərnəşr, 1964. 108 s.

Estrin R. Y
“Nest və qazın toplanması saxlanması və nəql edilməsində təhlükəsizlik texnikası” Azərneftnəşr, 1959, 48 s.

Estrin R. Y.
“Neft mədənlərində qaz yığılması və təmizlənməsində təhlükəsizlik texnikası” Azərneftnəşr, 1956. 20 s.

Esxil
“Zəncirlənmiş Prometey” Tərcümə: R. Rza. Uşaqgəncnəşr, 1950. 80 s.

Eterley N. S.
“Elektrik stansiyaları, yarımstansiyaları, xətləri və şəbəkələri” Kənd peşə-texnika məktəbləri üçün dərslik. Azərtədrisnəşr, 1963. 240 s.

“Etnoslararası dialoq” Tərcümə: İsmayıl Umudlu. Apostrof, 2007. 23 s.